

**Elcan Məmiyev**

***Bir misralıq xatirə***

***Şeirlər***

*(Müəllif redaktəsində)*

**Milli Virtual-Elektron Kitabxananın təqdimatında**

**"Gənc müəllifin elektron kitabı" N 01 (40 - 2019)**

Bu elektron kitablar Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, <http://www.kitabxana.net> - Milli Virtual-Elektron Kitabxananın "Gənc müəllifin elektron kitabı" adlı kulturoloji-ədəbi layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

**Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurum - Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: <http://www.vysq.kitabxana.net>**

**Elcan Məmiyev**

**"Bir misralıq xatirə"**

Gənc yazarın kitabı: özünün redaktə və təqdimatında

**Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2019**

**YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri**

**Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq**

Elcan Məmiyev. "Bir misralıq xatirə". Şeirlər toplusu. Gənc yazarın kitabı: özünün redaktə və təqdimatında. Gənc müəllifin növbəti kitabında yer alan şeirləri muasir insanın duyğu və düşüncələrini poetik bir dillə ifadə edir. Bu duyğular vətən sevgisi, xüsusən, Qarabağ harayı, Azərbaycan insanının humanizm hissləri ilə qanadlanır və bütün dünyanı azadlığa, sülhə, bərabərliyə səsləyir.

## **DİQQƏT!**

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



Məmiyev Elcan Rəyqan oğlu 2004-cü ildə Lerik rayonunun Şirabənd kəndində anadan olmuşdur. 2010-cu ildə N.Məmmədov adına Şirabənd kənd ümumi orta məktəbini I sinifinə qəbul olmuşdur. Təhsilini sinif rəhbərindən yavaş-yavaş başlayaraq Elcan Məmiyev 2015-ci Şahlar Məmmədovla Qarabəg söhəblərində həsr etdiyi şeirlərini Türkiyənin rəyinqli məkanlarında yayımlanaraq ilk uğuruna imza atmışdır. 2018-ci ildə media24.az xəbər programının keçirdiyi ümumxalq şeirlər yarışma layihəsində mükəlləfiyyət mükafatına aid 12000 yuə mrazında birinci yeri tutmuş və "İllik şair" fəxri adına almışdır.

Elcan Məmiyev

## *Bir Misralıq Xatirə*

*Kitabın redaktoru və ön söz müəllifi:  
Aqşin Mistanlı*

*Elcan Məmiyev. Bir misralıq xatirə  
(şeirlər). "Bakı" nəşriyyatı, 2019. 53 səh.*

***M**üəllifin növbəti kitabında yer alan şeirləri muasir insanın duyğu və düşüncələrini poetik bir dillə ifadə edir. Bu duyğular vətən sevgisi, xüsusən də Qarabağ harayı, Azərbaycan insanının humanizm hissləri ilə qanadlanır və bütün dünyanı azadlığa , sülhə, bərabərliyə səsləyir.*

## ÖN SÖZ

Elcan Məmiyev həyatı dərindən bilən ,baş verən hadisələri şairanə müşahidə edən maraqlı bir şairdir.Kövrək həyat detalları onun şeirlərinin başlıca elementləridir.Amma şairin şeirlərində həyat təkcə kövrəlməkdən ibarət deyil.Mubariz, vətənpərvərlik,vətəndaşlıq ruhu ,təbiətə,insana sevgi duyğuları onun yaradıcılığının baş mövzularından biridir.Bu yaxınlarda mənə təqdim etdiyi şeirlər qovuşunu dönə-dönə oxudum,hər vərəqdə yaşadığımız həyatın hənirtisini duydum,hər şeir parçası nə vaxtsa oxuduğum və duyduğum hadisələri mənə xatırlatdı.

*Ana, ata, bir də vətən.  
Bu sözlərin sevgisiylə,  
Ürəklərə yol açdın sən...*

Fikir verin ,şair ana vətənə olan eşqini, sevgisini adi misralarla oxucuya təqdim edir.Burada heç bir pafos yoxdur.

Elcan Məmiyev vətəndaş şairdir.Onmun vətən duyğuları boş və təsirsiz sözlərdən ibarət deyil,bu duyğuların yaşı qədimdir,lap körpəliyindən ürəyində kök salıb,ildən-ilə ət-qana dolub.Artıq bu vətəndaşlıq duyğuları gənclik yaşına çatıb.O,təkcə vətəni uzaqdan –uzağa sevmir,onun uğrunda vuruşmaq istəyir.

*Gündən-günə ucalıb,  
Çiçəklən Azərbaycan.  
Təməlin möhkəm olsun,  
Möhkəmlən Azərbaycan.*

Şair vətəninin təməlinin möhkəmliyi üçün narahat olur.Vətənin sərhədləri düşmənlər tərəfindən pozulub.Vətənimizin əziz və ayrılmaz hissəsi olan Qarabağımız işğal altındadır.Ona görə də bu borc döyüşlə qaytarıla bilər və bu narahatçılıq yalnız silahla qaydasına düşə bilər.Başqa sahədə Elcan borcunu vətənə ləyaqətlə verir.Şair

kimi,adi vətəndaş kimi daim vətəninin qulluğundadır.

Amma onun ürəyi heç vaxt soyumur.Əsgər kimi ön cəbhədə vuruşmaq istəyir.

Elcan Məmiyev nə yazırsa-yazsın həmişə səmimidir.Güllər haqqında ,xüsusən də bənövşə haqqında çox şeirlər oxumuşam.Amma Elcanın “Bənövşə ” şeiri məni çox kövrəltdi.Bənövşəyə olan məhəbbəti bu qədər dəqiq ifadə edən çox azdır.

***Küsəyən uşaq tək durub baxırsan,  
Boylanırsan kol dibindən bənövşə.  
De ki səni kim küsdürüb incidib,  
Bir az danış kədərindən bənövşə***

Hər bir bitkinin gülü var və onlar vaxtı gələndə açır və vaxtı bitəndə isə solur.Lakin bu güllərin heç biri insanın qəlbində dərin bir həyat hissi buraxa bilmir.Bənövşə yeganə güldür ki,onun açılması ilə bahar gəlir və insanların həyatında yeni həyatın .yeni yaşayışın və yeni ilin başlanğıcı olur.məhz



bu hisləri Elcan özünün bu şeirində çox gözəl tərənnüm etmişdir.

Elcan Məmiyev şeirlərində çox hadisələrin yerini və zamanını bizə nişan verir. Bunları yerini və zamanını bildikdə biz öz əsl hədəfimizdən çaşmayacağıq və haqqın yolu ilə gedəcəyik. Əziz oxucularıma uğurlar.

*Aqşin Mistanlı*  
*Tədqiqatçı-tarixçi, yazıçı-*  
*publisist, şair, Azərbaycan Jurnalistlər*  
*Birliyinin üzvü*

## *Öyrətdin*

Öyrətdiyi ilk kəlmələr,  
Ana Ata bir də vətən.  
Bu sözlərin sevgisiylə,  
Ürəklərə yol açdın sən.

Hər an doğruya söykənib,  
Qəlbi sevgiyə söykənib.  
Misra-Misra çiçəklənib,  
Qucaq açdın qol açdın sən.

Öyrətdin cığırı izi,  
Öyrətdin yaxşını pisi.  
Ələ alıb könlümüzü,  
Zirvələrə ucaldın sən.

## *Ömür başdan başa demə qəribə*

Kim vəfa görübdür deyın gözəldəm,  
Belə eşitmişik bunu əzəldən.  
Anlamaz hər naşı şeir qəzəldən,  
Ömür başdan-başa demə qəribə.

Vaxt gəlir anırsan hər şeyi doğru,  
Çoban da alim də lap olsan oğru.  
Ürək daş deyildir o çəkir ağrı,  
Ömür başdan-başa demə qəribə.

Bir vaxt şirinlərin dönür acıya,  
Gərəksiz olursan qardaş bacıya.  
Həyat baxan deyil şair hacıya,  
Ömür başdan-başa demə qəribə.

Şirinin həmişə var acı anı,  
Ona bel bağlama vermə sən canı.  
Oxucum yazıram haqqı olanı,  
Ömür başdan-başa demə qəribə.

## *Tanrı sevgisi*

Tanrı sevgisi var qəlbində sənin,  
Arzu çələngini bəzə naxışla.  
İnsan sevgisiylə qaynaşır həyat,  
İnsanlıq tanınır bircə baxışla.  
Etdiyin yaxşılıq dillərdə gəzir,  
Gündən-günə artır şanın-şöhrətin.  
Əlindən tutursan büdrəyənlərin,  
Budur haqq əməlin sənin sərvətin.  
Üzündə paklığın nuru var sənin,  
Durursan hər zaman haqq ilə qoşa.  
Qəlbində sabaha ümid görünür,  
Seçdiyin haqq yolun uğurla yaşa.

## *Saxla dostluq*

Köhnə bir tanışa dosta rast gəldim,  
Münasibət çox pis oldu utandım.  
Ağlıma gəldi ki sınağa çəkim,  
Onun gözlərinə bir fəndlə baxdım.  
Sınağdan keçirdim onu bax belə,  
Çəkdiyim zəhmətdən bir şey çıxmadı.  
Dost dar gündə tanınar deyib babalar,  
Dostum bu sınaqdan ağ üz çıxmadı.  
Dəyişib dünyanın üzünü a dostlar,  
Dostluq da pul ilə ölçülür indi.  
Dostum pula getdi kağıza baxdı,  
Andlar da yalandan içilir indi.

## *Muğamat*

Ürəklərə ilmə-ilmə toxunar,  
Könüllərin ədasıdır muğamat.  
Pərdələrdə kəlmə-kəlmə oxunar,  
Yanan qəlbin sədasıdır muğamat.  
Xalqımızın pozulmayan yaddaşı,  
Nizaminin, Fizulinin yurddaşı.  
Dünənimin bu günümün qan daşı,  
Tariximin sədasıdır muğamat.  
Zaman-zaman məhəkləşən bir dağa,  
İrsimizdən qopulmayan suvağdır.  
Hayqıran dənizdir axan bulaqdır,  
Ruhumuzun qidasıdır muğamat.

## *Ölüm sevinməsin qoy*

Ölüm sevinməsin ölüm gülməsin,  
Adın sevənlərin dibində qaldı.  
Divardan asılan bax o şəkillər,  
Yalnız onlar səndən yadigar qaldı.  
Yaxşılar tez köçür qoca dünyadan,  
Yolları dolaşmış haça dünyadan.  
İkiyə bölünmüş heca dünyadan,  
Ölümdən sonrada yaşamaq oldu.

## *Körpələr*

Üzü məsum özü incə,  
Vücudu güldü körpələr.  
Adamın ruhun oxşayır,  
Elə ki güldü körpələr.  
Məhəbbəti gözündədir,  
Şirin şəkər sözündədir.  
Təbəssümü üzündədir,  
Şəkərdi baldı körpələr.  
Gülüşi bahar kimidir,  
Açılan səhər kimidir.  
Qaynaşan şəhər kimidir,  
Bir şirindildi körpələr.



## *Azərbaycan*

Gündən-günə ucalıb,  
Çiçəklən Azərbaycan.  
Təməlin möhkəm olsun,  
Möhkəmlən Azərbaycan.  
Bu günün yaraşığılı,  
Yaşa mərdlər ölkəsi.  
Sabahın gur işığılı,  
Parla odlar ölkəsi.  
Düşmənin tənəsinə,  
Cavab ver inkişafı.  
Göyərçinlik dünyaya,  
Sülhü yay Azərbaycan.  
Dön açılmış çiçəyə,  
Ətir saç gələcəyə.  
Sabahı gülə-gülə,  
Qarşıla Azərbaycan.

## *Ruslan qardaşım*

Dostluq adicə söz deyil,  
Dostum-könül sirdaşım.  
Sayılarda seçiləndə,  
İlkdir Ruslan qardaşım.  
O sınaqda saf oğuldur,  
Sadə qəlbi təmizdir.  
O anadan ər oğuldur,  
Məhəbbəti dənizdir.  
Bu sevginin işığında,  
Yollarımız nur saçır.  
Əsl dostluq uca-uca,  
Zirvələrə yol açır.

## *Vəfasızlara*

Vəfasız insanlar görəndən sonra,  
Artıq bu dünyaya edirəm nifrət.  
Altdan quyu qazan üstdən tərtəmiz,  
Bu əksər insanda olan xüsusiyyət.  
Bu dünyanın acı həqiqət,  
Bu xaricdən gözəl almaya bənzər.  
Almanı kəsirsən çürük görünür,  
Təkcə meyvələrdə olmur çürüklər.  
İnsanın qəlbi də elə bölünür,  
Vəfasız dostları yaddaşından sil.  
Məndən sənə olan nəsihətdir bu,  
Şairəm sözümü deyim səndə bil,  
Vəfasız insandan özünü qoru,

## *Nəfəs alıram*

Dağlar diyarı-Lerikdə yaşayıram mən,  
Burda yaşamağı zəfər sanıram.  
Bu yerin insanı daim olur şən,  
Doğma el-obamla nəfəs alıram.  
Bu yerlərin 100 illərlə tarixi var,  
Çox qədim bir yurdda mən yaşayıram.  
Ulu babamızdan bizə yadigar,  
Doğma el-obamla nəfəs alıram.  
Bu Lerikin havası mənə məst edib,  
Təbiət gözəlliyinə heyran qalıram.  
Başqa el-obanı mən boş verirəm,  
Doğma el obamla nəfəs alıram.

## *Şairlik*

Şairlik kamillikdir hərəkəs dərk etməz bunu  
Gözlərdən ürəkləri oxuya bilir şair  
Özünü dərk eyləyir lap doğulduğu gündən  
Gözləri bir-birinə toxuya bilir şair  
Kaş şair olaydı gələn insanlar  
Şairlik ürəyin saf duyğusudur  
Ürəyi el üçün yanan insanlar  
Həyatın bəzəyi yaraşığıdır  
Şair həqiqəti fikri ilə görür  
Şairlər düzlüyün vuran qəldidir  
Əsl şair olmaq çətindi qardaş  
Hər şeyi düz quran şair qəlbidir

## *Dollarlı dünya*

Kimisi işləyir qara qəpiyə,  
Kimisi dollarla hesab aparır.  
Kimisi var-dövlət sayı artırır,  
Kimisi dünyadan sabab aparır.  
Dollarlı dünyada inan ki dostum,  
Vicdanın dollara satanlarda var.  
Daha bu zamanın üzü dönübdür,  
Halalına haram qatanlarda var.  
Dayaqla köməklə keçib qabağa,  
Mənliyi dəyməyən qəpik-quruşa.  
Vallah beləsini inan görəndə,  
Lap məəttəl qalırsan yeriş-duruşa.  
Rüşvəti salamdan irəli bilib,  
Dinini pul ilə dəyişəni var.  
Rüşvətlə fırlanır dollarla dünya,  
Pul ilə güc tapıb döyüşəni var.

## *Bənövşə*

Küsəyən uşaq tək durub baxırsan,  
Boylanırsan kol dibindən bənövşə.  
De ki səni kim küsdürüb incidib,  
Bir az danış kədərindən bənövşə.  
Elə ki yaz gəlir ətir saçır,  
Niyə kol dibində tək yaşayırsan.  
Bəlkə elə sən günəşdən qaçırsa,  
Dərd əlindən boynu bükük bənövşə .  
Yurdum heca kimi iki bölünüb,  
Bir elin taleyi kədər qəm olub.  
Bəlkədə sevgilin o tayda qalıb,  
Əsib talehinə külək bənövşə.

## *Qəlbim*

Gözlərim yaşarır titrəyir əlim,  
Yüzbaşı müəllim riyaziyyat şahı.  
Onuntək savadlı yoxdu bölgədə,  
Onun sahəsində belə şəxsiyyət.  
Bəlkə yüz il sonra dünyaya gələ,  
Kəsirsiz böləndi bölünməyəni.  
Riyazi elmdən bilirdi hər nəni,  
Saxladı qəblərdə xoş xatirəni.  
Yadıma düşür o kövrəlir gəlbim,  
Yaşarır gözlərim titrəyir əlim.



## *Müəllim*

Sevirsən ürəkdən doğma vətən,  
Ona bağlayıbsan sən ömür anı.  
Sən qurban vermişən obaya canı,  
Sən müəllimlər müəllimisən.  
Əməkdar müəllim sahibisən sən,  
Bu əziyyətin nəticəsidir.  
Bu sadəcə sənin uğrun,  
Bu bütün məktəbin birlik səsidir.  
Dağların qoynunda dolmusan yaşa,  
Çox çətin işləri vurmusan başa.  
Qəlbimdə yerin var düşdün yaddaşa,  
Sən müəllimlər müəllimi çox yaşa.

### *Arazı*

Vətən bölünəndə səbəbkar deyil,  
Nahaq yerə qınamayın siz məni.  
Günaha şahiddir günahkar deyil,  
Nahaq yerə qınamayın arazı,  
Deməyin ədavət toxumun əkir.  
Oda bizim kimi indi qəm çəkir,  
Onun göz yaşından dağlar nəm çəkir.  
Eşidin Arazı duyun Arazı,  
O sahil bu sahil doğmadır.  
Çarpaz dağ çəkilib vaxtiylə,  
Bir gün bu həsrətdə çatacaq,  
Nahaq yerə qınamayın arazı.

## *Qaldı*

Bəzən qabaqlaşıb neçə illəri,  
Vaxtdan tez ağartdın qara telləri.  
Əsdi taleyinə zaman yelləri,  
Arzular qəlbində Qönçə tək soldu.  
Söz-məsəlin el içində səslənir,  
Ürəklərdə sevgi sayğı bəslənir.  
Xoş Arzular saf ürəyə köklənir,  
Sevincim kədərlə üz-üzə qaldı.

***Kökümüzü unutmayaq***

Parçalanmış torpağımız,  
Birləşəcək uzun çəkməz.  
Qəm kədərli ürəyimiz,  
Sevinəcək belə getməz.  
Vətən borcun unutmasaq,  
Mənəviyyat parçalansa.  
Əxlaqımız kasıblaşsa,  
Səs-küyümüz uzaq deşsə.  
Başımız ərşə qalxsada,  
Mümkün olmaz dik dayanmaq,  
Kökümüzü unutmayaq,

## *Ana*

Dilimdə hər şirin sözüm,  
Ümid yerim görən gözüm.  
Yollarına qurban özüm,  
Ürəyimdə odum ana.  
Sənsən hər zaman dayağım,  
Sənli büdrəməz ayağım.  
Dərəm düzüm qayam dağım,  
Eşqim gücüm dadım ana.

## *Ürək*

Yarandın mənimlə əkiz dünyada,  
Gecəli gündüzlü döyünən ürək.  
Dərdimi qayğımı məndən tez duyub,  
İstidən soyuqdan qoruyan ürək.  
Bəlkədə vəfada təksən cahanda,  
Şirin röyalarda qayğı çəkəndə.  
Bir çətinlik görüb yol araya,  
Məşəl tək yanırsan yolumda ürəl.  
Bəzən tək qalanda yol ayrıcında,  
Fikirlər ha dartır hərə bir səmtə.  
İşıqlı yol seçib nicat tapanda,  
Ritmin də dəyişir sevindiyyindən,  
Ana tək qayğılı vəfalı ürək.

## *Ədalətsizlik*

Baxıram həyatın qeylü-qalına,  
Hərəni bir yana atıbdı fələk.  
Üyüdüb haqsızlıq dəyirmanında,  
Yaxşını yamana qatıbdır fələk.  
Rüşvət ayaq açıb yeriyir daha,  
İnsan addımbaşı batır günaha.  
Rəiyyət inanmır daha padşaha,  
Haqqı -ədaləti satıbdı fələk.  
Üstünə yağdırıb qarı boranı,  
Haqsızlıqla qarışdırıb aranı.  
Doğruya söykərib düz danışanı,  
Haqsızlı odunda yaxıbdı fələk.

## *Xocalıya ithaf*

Dağıldı çoxunun evi eşiyi,  
Atəşə tutuldu uşaq beşiyi.  
Çəkir neçə oğul vətən keşiyi,  
Bu nə zəmanədir söylə ay qardaş.  
Demə çoxlarında ürək olub daş,  
Ağlayır qız-gəlin neçə analar.  
Çoxdandır el-oba qalıbdır ağlar,  
Deyin bu yaranı bilək kim bağlar.  
Bu nə zəmanədir söylə ay qardaş,  
Demə çoxlarında ürək olub daş.  
Baxdıqca olana hey qalırım mat,  
Bürüyüb dünyanı çirkli siyasət.  
Çoxunun başına açır ədavət,  
Bu nə zəmanədir söylə ay qardaş,  
Demə çoxlarında ürək olub daş.



## *Vermərəm*

Pay ver öz ömründən vəfalı dosta,  
Pay ver özömründən qədir bilənə.  
Əgər çox yaşasan qiymətsiz olar,  
Vaxtı keçən gülün ləçəyi solar.  
Yaşadı boz qarğa neçə əsrlər,  
Heç bircə araya gəlmədi adı.  
Yaşadı lap azca gözəl şahinim,  
Adı yaddaşlarda əbədi qaldı.  
Geyər Nəsimi tək dəyanət donu,  
Biz də gedək elə Qorqud yolunu.  
Babəkin kəsilmiş bircə qolunu,  
Vermərəm düşmənin min dünyasına.

## *Qələmim*

Sirli söz dünyamın sirdaşısan sən,  
Bir ömür yükünün daşı qələmim.  
Ürək aramda körpü salmısan,  
Dünyada üzü ağ yaşa qələmim.  
Bəzən duyğularla üz-üzə qaldım,  
Bəzən taleyimdən bezib usandım.  
Bu dərdi ömrümün sonudu sandım,  
Dayan dərdlərimlə qoşa qələmim.  
Elcan susma bu dünyada sözün var,  
Ürəyində səngiməyən dözümlər var.  
Sənin də öz ocağın öz közün var,  
Qoyma qəm başından aşa qələmim.

## *Yaşatmaq üçün*

Fikrimiz parlasın bəyaz dan kimi,  
Günlərimiz keçsin gözəl an kimi.  
Ürək geniş olsun okean kimi,  
Sevinci kədərə qatmamaq üçün.  
Hamımız bir elin övladlarıyıq,  
Yatmışıq yuxudan ayılmalıyıq.  
Torpağın uğrunda soyulmalıyıq,  
Vətəni yadlara satmamaq üçün.  
Qoy çatsın yaşımız yetmişə yüzə,  
Düzlük işıq salsın yollarımıza.  
Gəlin can söyləyək bir-birimizə,  
Eşqi-məhəbbəti yaşatmaq üçün.

### *Doğma yurduma.*

Burada hər bir daşın öz tarixi var,  
Onları diqqətlə öyrənək bir-bir.  
Göylərə uçalan o şiş qayalar,  
Şinəband kəndinin şah əsəridir.  
Burada Məmmədəli babam məskən salıbdır,  
Özünə buranı seçmişdir vətən.  
Qayalar üstündə izi qalıbdır,  
Onun izlərini axtarıram mən.  
Cənnətin özüdür bu gözəl diyar,  
Bütün ömrüm boyu burda qalardım.  
Tapsaydım özümdə qüvvət ixtiyar,  
Bütün bu torpağı qucaqlayardım.

*Aləm bürünübdü sanki yalana.*

Yaman dəyişilib zəmanə,dövrən,  
Gözlərim baxdıqca içim sızır qan.  
Necə olanlardan axı qalım yan,  
Könlümün bağçası düşüb boranı.  
Aləm bürünübdür sanki yalana,  
Bəzən seçilməyir doğmalar yaddan.  
Hər gəlib-gedəni bilirik addan,  
Dünya zarə qalıb fəryaddan ,daddan.  
Könlümün baxçası düşüb borana,  
Nə vaxt bəs eyləyir ,nə də pul bizə.  
Əymişik veüqarı düşmüşük düzə,  
Bilmirəm ay qardaş ,bu nə möcüzə.  
Könlümün bağçası düşüb borana,  
Aləm bürünübdür sanki yalana.

01.04.2016

## *Şəhidlik ölməzlikdir*

Çıxmayır yadımdan sənin fəryadın,  
Axirət də məni çox sıxır ana!  
Sənin ki,gözündən yaş yağış tək axır,  
Mən daha torpağam,daşam ay ana.

Dedim ki ay ana gedirəm əsgər,  
Dedin ki,ey oğul vətən borcundur.  
Dedim ki,ay ana gəlmişəm əsgər,  
Deməli qismətim şəhidlik oldu!

Bu vətən çoxların sıxıb bağına ,  
Məni də qoynuna aldı ay ana.  
Demə ki,övladın dünyadan köçüb,  
Şəhidlər dünyada ölməz ay ana.

Adımı tarixə qan ilə yazdım,  
Vətənçün yaşayıb.yandım mən ana.  
Oxuyub azadlıq nəğmələrini,  
Azadlıq himnini yazdım mən ana!

## *Xocalıda, Xocalıda*

Neçə insan daşlaşmışdır,  
Neçə insan yadlaşmışdır.  
Neçə insan torpaqlaşmış,  
Xocalıda, Xocalıda.

Kövrək həzin bu nəğmələr,  
Beşik başı, layla olub.  
Koroğlutək neçə ərin,  
Yerlə-yeksan, yalan olub,

Ət ürəklər heykəlləşib.  
Qız-gəlinlər Tomrışlaşmış,  
Dünya özü heyrətləşib,  
Xocalıda, Xocalıda.

26.02.2016

*(Ana ürəyi heykəlin ziyarət edərkən)*

## ***Odlar yurdu Azərbaycan***

Haqq yolunda əzilmisən,sən sınımsan,  
Neçə dəfə daşdan-daşa çırpılmışan,  
Məşəqqətlə hər ağrıya sən dözmüsən,  
Ancaq heç vaxt əyilmədin Azərbaycan.

Od-alovla tənha qalıb qorxmamısan,  
Cavanşirin Cavad xanın sən əzmisən,  
Millətimçün bu dünyaya tək gəlmisən,  
Yaşa görüm,ucal görüm Azərbaycan.

Qoç Koroğlu,Qaçaq Nəbi oylağışan,  
Torpağımın,Xan qızımın simvolusan,  
Məmmədəmin,Heydərimin vətənisən,  
Ucal görüm,yaşa görüm Azərbaycan.

02.01.2019.

*(ata.oz.redaksiyası layihəsinə görə  
vətənpərvər mövzuda yazılıb)*



## *Qarabağ həsrəti*

Əl çək məndən qara xəbər,  
Mən Azəri övladıyam.  
Əl çək məndən qəfil xəbər,  
Toy-büsatın vurğunuyam.

Mən odlardan yoğrulmuşam,  
Od nəfəsli Babəkim var.  
At belində doğulmuşam,  
Düşmənimdən qorxum olmaz.

Əldə qələm dildə nəğmə,  
Deyəcəyəm zaman-zaman.  
Yolum yoxdur ayrı yerə,  
İrəliyə gedəcəyəm,  
Qələbəyə gedəcəyəm.

08.05.2018

## *Həyat yolu*

Kiminə xoş xəyal kimə ahu-zar,  
Kimə bağça-bağdı kimə sıxıntı.  
Düzlükdən yoğruldu xilqətin canı,  
Bəs niyə dünyanın anı sıxıldı.

Biri əyri oldu birisi doğru,  
Biri kimliyini unutdu bəzən.  
Gümanım qalmadı bəzən sabaha,  
Bəzəndə dünyanın sonu görüdü.

Bu günkü əməlin sabaha ləkə,  
Etimad etiqad yox olur onda.  
Xeyirxah insanlar yaşayır ancaq,  
Yaxşı əməl yaxşı ad qalır sonda.

*25 yanvar 2018*

*(Atamla söhbət edərkən)*

### *Silahdan güclü*

Şeirlərin dumdurudur göz kimi,  
Ürəyin də nəğmə çalan tar simi.  
Bir əsgərsən sözün qılınc ər kimi,  
Qələmin silahdan daha güclüdür.

Söz mülkündə öz səsin öz dadın var,  
Çəkdi səni yüz sınağa arzular.  
Qələminlə bəd-nəzərlər oldu xar,  
Qələmin silahdan daha güclüdür.

İndi silah dövrü söz dövrəndir,  
Söz mərdi qaldırır namərdi yıxır.  
Şahların sədası haqqın səsidir,  
Qələmin silahdan daha güclüdür.

## *Ata*

Bir evin odanın dirəyidir o,  
Mənim sadə atam mehriban atam.  
Çatdırır ərsəyə qayğısı bizi,  
Ömrümə həm şöhrət həmdə şan atam.

Hər zaman sən mənə yol göstərirsən,  
Sən mənim canımsan qanımsan ata.  
Çətin anda sən mənə dayaq olursan,  
Sənintək mənə yaxın yoxdur dünyada.

Həm atamsan həmdə ilk müəllimim,  
Buna görə özümü xoşbəxt sanıram.  
Şairəm sözümü deyirəm bilin,  
Mən yalnız atamla nəfəs alıram.

*10 noyabr*

*(Atama doğum günündə məndən hədiyyə)*

## *Yaz yağışı*

Yağır yaz yağışı torpaq islanır,  
Sanki unutturur hər dərdi qəmi.  
Qəmli ürəyimdə dərd alovlanır,  
Bu dərdin yağışdır könül həmdəmi.

Yenə açıq yağan bu yağış,  
Ürəyimə təskinlik hopduracaqdır.  
Sanki düşən damcı bu ürəyimə,  
Hər arzu istəki dolduracaqdır.

Yağ ey yaz yağışı yağ vətənimdə,  
Qoy tərəvətlənsin Azərbaycanım.  
Zəfər bayramına qovuşdur bizi,  
Ağrıdan-acıdan sovuşsun canım.

Yağ ey yaz yağışı doğma yerindir,  
Yağ öz vətəninə istək sənindir.  
Elcan vətən oğlu vətən sənindir,  
Sən də övladısan Azərbaycanın.

30.03.2018

45

## *Şair qəlbi*

*(ADPU-nun R.Yusifovlu başda olmaqla  
bütün şair tanışlarıma)*

Misra-misra masa üstə əriyən,  
Şair qəlbi bir dünyadır əzəldənş  
Ağ günüyçün çarpışdıqca xalqının,  
Saçlarına vaxt-vədəsiz yağdı dən.

Ad-san üçün yaşadı həyatda,  
Öz ömrünü girov qoydu haqq üçün.  
Sınaq eşqi daim keçdi qınaqda,  
Sarsılmadı mətin oldu onunçün.

Bir nəğmədir bir dastandır hər anı,  
Şair qəlbi sevgi üçün ocaqdı.  
Düşüncəsi saf duyğuya köklənib,  
Şair qəlbi təbiətə qucaqdır.

*(Şairlər günündə yazılıb)*

## *Gözlərim*

Hər şeyi düz gördün fikrim çoxaldı,  
Könlüm qəm evində eləbil qaldı.  
Həsərət gürzə kimi məni çaldı,  
Səni neyləyirəm axı gözlərim.

Mənə ixtirablı həyat yaşatdın,  
Baxışınla məni atəşə atdın.  
Şirin zamanıma sən zəhər qatdın,  
Səni neyləyirəm axı gözlərim.

Naxələf görəndə möhkəm utandım,  
Özgə əvəzində özümü dandım.  
Sən üçün nə varki mən isə yandım,  
Səni neyləyirəm axı gözlərim.

Sən baxdın içimdə çəkən mən oldum,  
Uddum buludları yağışa döndüm.  
Baiskarım sənsən neçə yol öldüm,  
Səni neyləyirəm axı gözlərim.

## *Azərbaycanda*

Balamtək neçəsi var vətənimdə.  
Döyünür qürurla qan ürəyimdə.  
Sevincim hey daşır,qərb edir məndə  
Dinim,imanım var Azərbaycanada  
O,mənim içimdə yaşayır canda.

Qeyrətli böyüdüb o öz elini.  
Arxaya vurmazdız heç vaxt belini  
O bizə öyrədib ana dilin  
O mənim içimdə yaşayır canda.

Sevirəm ilk gündən doğma vətəni  
Çünki oğul kimi böyüdüb məni  
Dinim,imanım var Azərbaycanada  
O mənim içimdə yaşayır canda.



## *Dünyada qalsın*

İlahi şeirimi bahara köklə  
İlham bağçasında güllər açılsın  
Qoy vida söyləyim kədərə,qəmə  
Sətirlərdən gültək ətir saçılsın

Xoş ovqat paylayım dosta,yoldaşa  
Ürək açıb,sirr söyləyin sirdaşa  
Sevinclə ömrümü mən vurum başa  
Ətirli sözlərim dünyada qalsın

Məramım saf olsun qışın qarı tək  
Sözüm yol eyləsin nurlu sabaha  
Misramı əbədi eşqə kökləyim  
Dördnallı ilhamın qoy qalxsın şaha.

## *Vətən, sevgi canımdadır*

Yaxşım hədsiz,yamanım yox  
İçim, həmdə gözlərim tox  
Batmaz mənə nə güllə,ox  
Vətən ,sevgi canımdadır.  
Damarımda ,qanımdadır.

Əridərəm şaxta,qarı  
Polad cana neylər ağrı  
Vətən eşqi tutub bağı  
Vətən,sevgi canımdadır  
Damarımda,qanımdadır.

Vətən mənim gözlərimdə  
Hər deyilən sözlərimdə  
Ürəyimdə,o özümdə  
Vətən,sevgi canımdadır  
Damarımda ,qanımdadır.

## ***Güclü***

Sevinci paylayıb,qəmi gözəldirş,  
Ağlı ürəyindən güclü olanlar.  
Səmaya yüksəlir zirvələr, aşır,  
Ürəyi ağlına tabe olanlarş.

Daima şərəfli bir ömür yaşar,  
Haqqı,ədaləti amalı bilər.  
El ilə ağlayar el ilə gülər,  
Ağlı ürəyində güclü olanlar.

Ömür yollarına əssə də sazaq,  
Yalandan,riyadan olacaq uzaq.  
Nəfsi əyrilikdən uzaqdır,uzaq,  
Ağlı ürəyindən güclü olanlarş.

## *Qovuşacağam*

Çıxaram bir gündə ali meydana,  
Bağlanıb ətrafa,dönüb hər yana.  
Dönüb bir məşələ hey yana-yana,  
Arzumu yuxudan oyadacağam,  
Onlara çatyaraq qovuşacağam,

Nə qoxu bilirəm,nədəki hürkü,  
Bədənim götürməz natəmiz kürkü.  
Mənə gərək deyil var-dövlət çirki,  
Arzumu yuxudan oyadacağam,  
Onlara çataraq qovuşacağam,

Vətən bölənlərin bölləm bədənin,  
Deyə qarğımasın qoy vətən məni.  
Vətən ağlamağa qoymaram səni,  
Arzumu yuxudan oyadacağam,  
Onlara çataraq qovuşacağam,

## Mündəricat

### *Ön söz*

<i>1.Öyrətdin.....</i>	<i>8</i>
<i>2.Ömür başdan-başa deməqəribə.....</i>	<i>9</i>
<i>3.Tanrısevgisi.....</i>	<i>10</i>
<i>4.Saxta dostluq.....</i>	<i>11</i>
<i>5.Muğamat.....</i>	<i>12</i>
<i>6.Ölüm sevinməsinqoy.....</i>	<i>13</i>
<i>7.Körpələr.....</i>	<i>13</i>
<i>8.Azərbaycan.....</i>	<i>14</i>
<i>9.Ruslan qardaşıma.....</i>	<i>15</i>
<i>10.Vəfasızlara.....</i>	<i>16</i>
<i>11.Nəfəs alıram.....</i>	<i>17</i>
<i>12.Şairlik.....</i>	<i>18</i>
<i>13.Dollarlı dünya.....</i>	<i>19</i>
<i>14.Bənövşə.....</i>	<i>20</i>
<i>15.Qəlbim.....</i>	<i>21</i>
<i>16.Müəllim.....</i>	<i>22</i>
<i>17.Arazı.....</i>	<i>23</i>

<b>18.Qaldı.....</b>	<b>24</b>
<b>19.Kökümüzü unutmayaq.....</b>	<b>24</b>
<b>20.Ana.....</b>	<b>25</b>
<b>21.Ürək.....</b>	<b>25</b>
<b>22.Ədalətsizlik.....</b>	<b>26</b>
<b>23.Xocalıya ithaf.....</b>	<b>27</b>
<b>24.Vermərəm.....</b>	<b>28</b>
<b>25.Qələmim.....</b>	<b>29</b>
<b>26.Yaşatmaq üçün.....</b>	<b>30</b>
<b>27.Doğma yurduma.....</b>	<b>31</b>
<b>28.Aləm bürünübdü sanki yalana.....</b>	<b>32</b>
<b>29.Şəhidlik ölməzlikdir.....</b>	<b>33</b>
<b>30.Xocalıda,Xocalıda.....</b>	<b>34</b>
<b>31.Odlar yurdu Azərbaycan.....</b>	<b>35</b>
<b>32.Qarabağ həsrəti.....</b>	<b>36</b>
<b>33.Həyat yolu.....</b>	<b>37</b>
<b>34.Silahdan güclü.....</b>	<b>38</b>
<b>35.Ata.....</b>	<b>39</b>
<b>36.Yaz yağışı.....</b>	<b>40</b>
<b>37.Şair qəlbi.....</b>	<b>41</b>
<b>38.Gözlərim.....</b>	<b>42</b>
<b>39.Azərbaycanda.....</b>	<b>43</b>
<b>40.Dünyada qalsın.....</b>	<b>44</b>
<b>41.Vətən sevgisi canımdadır.....</b>	<b>45</b>
<b>42.Güclü.....</b>	<b>46</b>
<b>43.Qovuşacağam.....</b>	<b>47</b>

***Müəlliflə əlaqə:***

***[Tel:0512878834](tel:0512878834) / 0554716682***

***E-mail:elcan\_memiyev21@mail.ru***

***Nəşriyyatın adı və nəşriyyar direktorunun adı və soy adı:***

***Kitabın dizayneri: Aqşin Mistanlı***

***Texniki redaktor: Aqşin Mistanlı***